



**Sözlüyəm-Tanrıının qulu,
Yazdıqlarım həyat yolu.
Ürəyim olsa da dolu,
Bu qədərin yaza bildim.**

Adətən, bir şairin şeirlər kitabına rəy yazanda, o şeirlər haqqında söz deyəndə sonuncu şeirdən deyil, kitabdakı ilk şeirlərdən səhbətə başlayırlar. Biz isə səhbətimizə Hüseyin Sözlünün "Bu qədərin yaza bildim" şeirlər kitabının lap sonuncu şeirindən, həm də o

ƏDƏBİ HƏYAT

təçi kimi tanayırlar. Əlbəttə, bu yazıda səhbət onun şeirlərindən gedir. Və onun istənilən şeirində bəstəcilik ruhu da duylur.

Etiraf edim ki, mən Hüseyin Sözlünü üzdən yaxşı tanışam da, şeirləri ilə tanış deyildim. Şeirləri ilə tanış olandan sonra o üz, o sima daha da doğmalaşdı.

Hüseyin Sözlü bir şeirində öz şair obrazını yaradır. Əslində, bu şeir təkəcə ona aid deyil, söz xırıdır olan, bütün ömrünü şeirə həsr edən şairlərin də obrazıdır:

**Dünyanı yalan tutubdu,
Düz olmaq mənə yazılıb.**

qüssə də, amma o kədər, o qüssə oxucunu pessimizm dalğalarına sürükləmir, işığa doğru can atır. Hərçənd ki, Sözlünün dünyadan, zəmanədən, yaşıdagı mühitdən şikayətləri də var, deyir ki: "Budövran üzümə gülmür ki gülmür. Tanrı köməyimə gəlmir ki, gəlmir!", amma başqa şeirlərində başqa bir əhval-ruhiyyənin şahidi olur. Dünəyada insanı yaşamağa, var olmağa səsləyən ali bir qüvvə var-SEVGİ. Bax, bu sevgi hissərində yaranan işığı bizim ürəyimizə çiləyir Hüseyin Sözlü.

**Məhəbbət alovu, közü qəlbimda,
Qələmim sevgidən yazar əlimdə,**

**Yusun qəlbə dəyən sözü,
Əritsin soyuğu, buzu.
Yaxın eləsin qoy bizi,
Yağsın sevgi yağışları.**

Deyirlər ki, indi XXI əsrdir, daha Leylilik, Məcnunluq dövrü deyil. Doğrudur, zəmanə dəyişib, hər sevən qızdan Leyli, hər sevən aşiqdən Məcnun olmayı teləb eləmək absurdur.

Amma bu gün sevənlərdə Məcnun dəyanəti, hətta divanəlik dərəcəsinə çatan eşq fanatikliyi, Leyli vəfəsi olmamalıdır? Hüseyin Sözlünün sevgi şeirlərinə də elə bilirom, Məcnun ahindən, Məcnun divanəliyindən və ən başlıcası,

**Həsrət hopur sözərimə,
Vətən, sənsiz üzüyürəm.
Duman çökür gözlərimə,
Vətən, sənsiz üzüyürəm.**

**Sağclarımda qəmin dəndi,
Bilən bilir, bu nədəndi.
Vətən sözü isdəndi
Vətən, sənsiz üzüyürəm.**

**Adın mənə qanad verir,
Dözüm verir, inad verir,
Hər ocağın min od verir,
Vətən, sənsiz üzüyürəm.**

Hüseyin Sözlü dənizçi olub, dünəyin çox ölkələrini gəzib-dolaşıb, amma haralarda olursa-olsun qurbəi onu sevindirməyib, "Döndər məni yurda

HÜSEYN SÖZLÜNÜN ŞEİR ALƏMİ

şeirin sonuncu bəndindən başladıq. Hüseyin Sözlü 171 şeirdən sonra belə qərara gelir ki, ürəyimdəki sözlərin heç də hamisini yox, bu qədərini yaza bildim. Amma ne qədər təvəzükərləqlə deyilsə də, Hüseyin Sözlünün sözü hələ bitməyib, indiyə qədər on şeir kitabı çıxıb, hər kitabda da sözünü bittirməyib ve indii bu kitabdan sonra da Allahın şair bəndəsi Hüseyin Sözlü yenə ürəyini boşaldacaq, amma yenə o ürək dolu qalacaq.

Mənim mənəvi ustadlarım-dan biri Əkrəm Cəfər yazırdı: "Həqiqi şeir insan qəlbinin canlı aynası, gözel sənətlərin ən gözəlidir. Şeirdə həm müsiqinin ahangi, ritmi, həm rəsmiñ rəngarəng daxili cazibəsi, həm heykəltəraşlığının füsunkar hüsünü vardır. Şeir insan ruhunun dilidir. Şeir gözəl, incə, dərin fikirlərdən hissələr, hissələrdən fikirlər doğuran sənət əsəridir. Gözel şeir qəlbədə qanın cərəyanını çəkib aparan, o cərəyanı ritmə, ahəngə, müsiqiye çevirən bir sənətdir".

Hüseyin Sözlünün şeirlərini oxuyanda da o ahəngi, o ritmi, o hissələri, o duyğuları izləyə bildim.

Kitaba ön söz yanan tənqidçi həmkarım Əsəd Cahangir doğru buyurur ki: "Hansı mövzuda yazılmışından asılı olmayaraq Sözlünün eksər şeirləri üçün qulağa xoş gələn bir axıcılıq, bir melodizm səciyyəvidir və bu, təbiidir. Çünkü səhbət sadəcə şairdən yox, sözə səsin vəhdətini daşıyan bəstəkar şairdən gedir. Elə bəstəkar ki, el şənliklərinin bəzəyi olan neçə-neçə mahnının müəllifidir".

Elədir ki, var-Hüseyin Sözlü 200-ə yaxın mahnının müəllifi dir və onu təkcə Azərbaycan-də deyil, Türkiyədə də bir bəs-

**Sinəsində çalın-sarpaz
iz olmaq mənə yazılib.**

**Pisi görçək tanıyıram,
Amma yenə sınayıram.
Haqsızlıq görçək yanıram,
Köz olmaq mənə yazılib.**

**Yalanlara sinə gərdim,
Pislikləri yuyub sərdim.
Hər kəsin deməkçün dərdin
Saz olmaq mənə yazılib.**

**Əyridi çox sözün himi,
Bilmirəm qınayım kimi.
Şair Hüseyin Sözlü kimi
Söz olmaq mənə yazılib!**

Bu şeirdə Hüseyin Sözlünün şair məramı ifade olunub. Həyat gözəldir, dünya gözəlliyyindir, insan Allahın ona verdiyi ömrü sonakan bu amalla yaşamalıdır ki, bir gün dünyadan köçəndə izi qalsın. Doğrudur, bu şeirdə dünyani bürüyən haqsızlıqlan, yalandan, pisliklərdən danışılır, amma Hüseyin Sözlünün şeirləri öz nikbin pafosu, həyat eşqi ilə coşur-dashır.

Bu gün çox şairlərimizin şeirlərində həyatdan, yaşayışdan küskünlük, hər xırda məniyi böyüdüb kədər dənizi yaratmaq qədər narazılıq motivləri ilə rastlaşırıq. Hüseyin Sözlünün şeirlərində isə nikbinlik çalarları yaşayır. Yaşadığımız bu həyat doğrudan da, təzadlıdı, son dərəcə mürekkebdi, deyək ki, şikayətlənməyi, etiraz etməyi hər cür əsasımız var, amma şair təkcə bunun üçünmə doğulub ayağına tikan batanda sizləsi aləmi götürsün, nədənsə bir narazılığı baş qaldıranda fəryad qoparsın, yox, şair bunun üçün sözə sarılmayıb. Hüseyin Sözlü də bunu yaxşı dərk edir. Onun şeirlərində kədər də var



**Sevirəm kəlməsi hələ dilimdə,
Sevgiyə döyünen bir ürəyim var.**

**Sözlüyəm, etmirəm yaşdan şikayət,
Yoxdur bu sevgiyə, yoxdur nahayət,
Etmişəm, edirəm eşqə ibadət,
Sevgiyə döyünen bir ürəyim var.**

Hüseyin Sözlünin lirik qəhrəmanı - əslində, bu lirik qəhrəman şairin özüdür- XXI əsrin övladıdır. XXI əsrde-bu qloballaşma, super elmi -texnika əsərində Qızılqullə hər anı mühabibə alovu saçılan Güllənin mübarizəsindən səhbət gedə bilərmi? Zənnimcə, dünyani nə qədər od, alov, vəhşilik, qəddarlıq, azman dövlətlərin qanlı niyyətləri bürüsə də, insanların ürəyində sevgi alovunu söndürə bilməz. Yenə böyük mütəfəkkir Hüseyin Cavidin "Mənim tanrıım gözəllikdir, sevgidir" həqiqətinə sığınırıq. Hüseyin Sözlü də dünyaya sevgi gözü ilə baxır hətta yaşışa da, küləyə də, dənizə də, dağa da ürəyindən boyılanan sevginin gur işığıyla nəzər salır:

**Ayrılmasın bir an belə,
Sevənlərin baxışları.
Məhəbbətin yollarına
Yağsın sevgi yağışları.**



**Məcnun dəyanətindən şəmlər,
çinqılıq qonubdu.**

**Dedim ayaq saxla, bir dinlə məni,
Dilimdə dondurdu sözü, kəlməni.
Qorxmursan yandırıb yaxacaq səni?
Sinəmdəki bu aha bax, bu aha!**

Tənqidçi həmkarım Əsəd Cahangir çox doğru qeyd edir ki, Hüseyin Sözlünün sevgi şeirlərində zərif humor, incə zarafat ovqatı da diqqəti cəlb edir və bu cəhet onun şeirlərinə nikbin ruh getirir, oxucunu usandıran saxta, trafaret, patetik kədərdən xilas edir. Misal da gətirir:

**Çıçaklı, kim əkib, bunu kim dərib?
Mələkli, Tanrıının özü göndərib!
Qəlbimin tellərin saza döndərib,
"Ruhani" üstündə çaldı bu ceyran!**

Sevgilərin ən alisi isə Vətən sevgisidir. Hüseyin Sözlü bütün şeir kitablarında bu ali və müqəddəs sevgidən dönə-dənə söz açır.

Mənim fikrimcə, onun Vətən sevgisini bəyan edən şeirləri içerisinde bir şeir daha çox diqqət çekir. Bu şeir onun yaradıcılığında Vətənə sevgisinin yeni bir calarıdır:

"sarı" deyib, "Götür, bu Sözlü-nü qurbanlıq elə, Əzəlim, sonluğum Vətəndir, Vətən!" söyleyib. Hüseyin Sözlü həm də Vətən təbiətinin gözəlliklərindən yazır və onun təbiətə həsr etdiyi şeirlərində də bir özünə-məxsusluq duyulur. "Lalələr" şeiri sanki bir rəssamın çəkdiyi tabloya bənzəyir:

**Kimi görüb qızarmısız,
Qız tək həyalı lalələr?
Gözəlliye bürümüş,
Yamacı, yalı lalələr!**

**Yel əsdikcə gedirsiniz
Çəməndə yallı lalələr!
Kimin üçün darıxırsız,
Şirin xeyallı lalələr?**

Hüseyin Sözlünün yeni kitabında "Çoxu bu dünyani günahkar sanır" başlığı altında bir qisim şeirlər toplanıb və o şeirlərde "Şair-Dünya- Cəmiyyət-İctimai Həyat parallelli özləksini tapır. Həmin şeirlərdə şairin ovqatı müxtəlif rənglərə, çalarlara bürünür. Şair yetmiş iki yaşıdan, dünyının istisini-soyuğunu dadmış, çox çətinliklərdən keçmiş, amma hər çətinliyə də sinə gəren bir ömrün mənəvi bioqrafiyasını vərəqləyir. Dünyadan şikayətləsə də, bəzən yaşıdagı mühitdə haqsızlıqlarla üz-üzə gəlsə də, yənə nikbinliyini, yaşamaq eşqini itirmir. Və Hüseyin Sözlünün yeni şeirlər kitabı haqqında qeydlərimizi də onun nikbinlik saçan bu misraları ilə bitirir:

**Bu dünyanın yalanını, düzünü,
Bir-birindən seça-seça yaşadım.
Tufanlar adıldım, boranlar keçdim,
Od-alovdan keçə-keçə yaşadım.**

**Ötəni, keçəni hey yada saldım,
Elin dərdlərini qələmə aldım.
Sözlüyəm, sözümə mən sadiq qaldım,
Siz deyin, dostlarım, necə yaşadım?**